

British Council, COP26 İctimaiyyətin Vəkili David Attenboro-nun “A Life On Our Planet” [Planetimizdəki Həyat] sənədli filmini nümayiş etdirir.

10 sentyabr 2021-ci il

British Council, **Böyük Britaniyanın Bakıdakı Səfirliyi**, **Heydər Əliyev Fondu** və **Heydər Əliyev Mərkəzi** ilə birlikdə **COP26 İctimaiyyətin Vəkili olan David Attenboro-nun Planetimizdəki Həyat** sənədli filminin xüsusi nümayişini keçirdi. Film, bəşəriyyətin təbiətə təsirini və gələcək nəsillər üçün bir ümid mesajını özündə əks etdirir.

Filmə David Attenboro, bir təbiətşünas olaraq, öz həyatının müəyyən anlarını əks etdirir - o, yer küləsindəki təbiətinin itkilərinə diqqət çəkmək və gələcəyə bir yol göstərmək üçün, planetimizdəki həyatın təkamül tarixini izah edir. Film mükafat qazanan Britaniya rejissor studiyası olan **Silverback Films** və qlobal ətraf mühit üzrə təşkilatı **WWF** tərəfindən yaradılmışdır. Film **4 oktyabr 2020 -ci ildən** etibarən **Netflix** tərəfindən bütün dünyada yayımlanır.

9 sentyabr 19.00 -da Heydər Əliyev Mərkəzində keçirilən nümayiş Azərbaycan dövlət qurumlarının, özəl və ictimai təşkilatların, səfirliklərin və beynəlxalq ictimaiyyətin liderlərini və mütəxəssislərini bir araya gətirdi. Filmin nümayişində Ekologiya və Təbii Sərvətlər naziri cənab **Muxtar Babayev** də iştirak etmişdir.

Bu ilin noyabr ayında Birləşmiş Krallıqda **BMT-nin iqlim dəyişikliyi konfransı COP26 Qlazqo** şəhərində keçiriləcək. Dünya liderləri qlobal iqlim dəyişikliyi təhlükəsi ilə necə mübarizə aparılacağını razılaşıdırmaq məqsədi ilə bir araya gələcəklər.

Nümayiş olunan film **COP26 təbiətə əsaslanan həllər mövzusunun** dəstəkləyir və ölkələrin iqlimimizin, havamızın, suyumuzun və həyat tərzimizin asılı olduğu yer küləsinin təbii yaşayış qüçlərini və ekosistemlərini qorumaq və bərpa etmək ehtiyacını təkrarlayır. David Attenboro-nun filmi, British Council-in **COP26-da Birləşmiş Krallığın başkanı** gücləndirən **#TheClimateConnection** kampaniyasında görülən işləri nümayiş etdirmək üçün bir fürsətdir.

Eyni gündə, 9 Sentyabr 2021-ci ildə, ictimaiyyət liderləri və yeni iqlim çempionlarının səslərini bir araya gətirərək, iqlim fəvqəladə vəziyyətinə son qoymaq üçün çağırış etdiyimiz **Qlobal Gənclik Məktubuna** da start verdik. Qlobal Gənclik Məktubu, **23 ölkədə 8,000 gəncin** fikirlərini, təcrübələrini və istəklərini əks etdirir.

British Council, fürsətdən istifadə edərək, **#TheClimateConnection #DestinationZero** yarışmamızın finalçılarından biri seçilən gənc Azərbaycanlı mühəndis **Güllü Hüseyni** təbrik etmək istəyir. Mütəxəssislər paneli tərəfindən seçildi və qlobal olaraq **226 təqdimatdan ikinci yerə artıq nail oldu!** Güllü, enerjiyə qənaət edən, temperatur tənzimləyici divar və tavan panellərini istehsal edir.

Britaniya Səfirliyi və British Council tərəfindən Azərbaycanda təqdim olunan 2022-ci ilin **Britaniya Film Festivalı**, iqlim fəvqəladə vəziyyətinə yönəlmiş bir neçə filmdən ibarət olacaq.

British Council, COP26-nin müvəffəqiyyətini və nəticələrini dəstəkləmək, iqlim əməkdaşlığı, dialoq və fəaliyyət imkanlarını yaratmaq üçün Birləşmiş Krallıqdakı və dünyanın hər tərəfindəki tərəfdaşları ilə işləyir. Bu yaxınlarda incəsənət, elm və rəqəmsal texnologiya vasitəsilə iqlim fəvqəladə vəziyyətinin araşdıracaq iqlim dəyişikliyinə və COP26-ya yönəlmiş **17 yaradıcı komissiyalarını** işə saldıq.

British Council tərəfindən maliyyələşdirilən yaradıcı komissiyalar, bir-birimizin fikirlərini anlamaq və iqlim dəyişikliyinə qarşıda duran yaradıcı cavablar və həllər üzərində əməkdaşlıq etmək üçün, **Birləşmiş Krallıqdan digər 28 ölkədən** olan müxtəlif mədəniyyətlər, yerli icmaları, kənd yerləri və həmçinin səs -küyü metropollarına məxsus insanları bir araya gətirəcək.

The British Council is the United Kingdom's international organisation for cultural relations and educational opportunities. A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland).

Daha ətraflı məlumat üçün, əlaqə saxlayın:

Dilərə İbrahimova | İncəsənət üzrə Menecer | British Council-in Azərbaycandakı ofisi
dilara.ibrahimova@britishcouncil.az | T +994 (0) 12 497 1593

Redaktor üçün qeydlər:

Tərəfdaşlarımız olan Böyük Britaniyanın Bakıdakı Səfirliyinə, Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə, Devid Attenboronun "*Planetimizdəki Həyat*" filmi Azərbaycanı təqdim etmək üçün göstərdikləri fikirlərə, dəstəyə və birgə əməkdaşlığa görə təşəkkür edirik. British Council, Netflix və WWF təşkilatlarına bu filmi müxtəlif ölkələrdə global səviyyədə izləyə biləcəyi üçün təşəkkür edirik.

British Council haqqında

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Biz 100-dən çox ölkədə incəsənət və mədəniyyət, ingilis dili, təhsil və mülki cəmiyyət sahələrində çalışırıq. Keçən il biz fəaliyyətimizə birbaşa olaraq 75 milyondan artıq, onlayn, yayımlar və nəşrlər də daxil olmaqla cəmi 758 milyon şəxs cəlb etmişik. Biz çalışdığımız ölkələrdə müsbət nəticələrə nail oluruq - imkanlar yaratmaqla, əlaqələr qurmaqla və inamı artırmaqla həyatları dəyişirik. 1934-cü ildə yaradılmış təşkilatımız Royal Charter və Birləşmiş Krallığın ictimai orqanı tərəfindən idarə olunan BK xeyriyyə təşkilatıdır. Aldığımız maliyyə vəsaitlərinin 15 faizi Birləşmiş Krallıq hökumətindən alınan subsidiyadır.

www.britishcouncil.az

The British Council screens the COP26 People's Advocate David Attenborough's documentary, "A Life On Our Planet".

10 September 2021

Together with the **British Embassy in Baku, the Heydar Aliyev Foundation, and the Heydar Aliyev Center**, the British Council has held a private screening of the **COP26 People's Advocate David Attenborough's documentary, A Life On Our Planet**. The film is a powerful first-hand account of humanity's impact on nature and a message of hope for future generations.

In the film, David Attenborough reflects upon the defining moments of his lifetime as a naturalist, and recounts the evolutionary history of the life on Earth to grieve the loss of wild places and offer a vision for the future. The film has been created by award-winning British filmmakers **Silverback Films** and the global environmental organisation **WWF**. The film was globally released and is distributed by **Netflix from 4 October 2020**.

The screening was held on **9 September, 19.00** at the **Heydar Aliyev Center**, and brought together key stakeholders from the government of Azerbaijan, the private and public organisations, embassies, and the international community. The Minister of Ecology and Natural Resources, **Mr. Mukhtar Babayev**, has also attended the screening.

This November the UK will host the **UN climate change conference COP26 in Glasgow**. World leaders will meet with the aim to agree how to tackle the urgent threat of global climate change.

The film supports **COP26 nature-based solutions theme** and reiterates the need for countries to protect and restore the earth's natural habitats and ecosystems, on which our climate, air, water and way of life depend. The David Attenborough film is an opportunity to showcase the work done on the British Council's COP26 **#TheClimateConnection** campaign which reinforces the **UK's COP26 Presidency**.

On the same day, 9 September 2021, we also launched our **Global Youth Letter**, an urgent call to action for society's leaders and emerging climate champions to unite to end the climate emergency once and for all. The Global Youth Letter crowdsources the views, experiences and aspirations of **8,000 young people across 23 countries**.

The British Council also want to take the opportunity to congratulate **Güllü Huseyn**, a young Azerbaijani engineer who was selected as one of the finalists of our **#TheClimateConnection #DestinationZero challenge**. She was selected by the panel of mentors and made it to the **number two from 226 submissions globally!** Güllü is producing energy efficient, temperature regulating wall and ceiling panels.

The 2022 edition of the **British Film Festival** in Azerbaijan, brought to you by the British Embassy in Baku and the British Council, will also feature several remarkable and diverse films focusing on climate emergency.

The British Council is working with partners across the UK and worldwide to support the success and legacy of COP26, creating opportunities for climate cooperation, dialogue and action. We have recently launched **17 creative commissions** in response to climate change and COP26 that will explore climate change through art, science, and digital technology. Funded by **British Council**, the creative commissions will bring people together from the **UK and 28 countries** in varied cultures, from indigenous communities and rural areas to bustling metropolises to understand each other's perspectives and collaborate on creative responses and solutions towards climate change.

For further information, please contact:

Dilara Ibrahimova | Arts Manager | British Council in Azerbaijan
dilara.ibrahimova@britishcouncil.az | T +994 (0) 12 497 1593

Notes to Editor:

We would like to thank our partners the British Embassy in Baku, the Heydar Aliyev Foundation, and the Heydar Aliyev Center for their ideas, support, and joint effort to present David Attenborough's *A Life On Our Planet* in Azerbaijan. The British Council also thanks Netflix and WWF, for making the film available to watch globally for diverse audiences in different countries.

About the British Council

The British Council is the UK's international organisation for cultural relations and educational opportunities. We create friendly knowledge and understanding between the people of the UK and other countries. We do this by making a positive contribution to the UK and the countries we work with – changing lives by creating opportunities, building connections and engendering trust. We work with over 100 countries across the world in the fields of arts and culture, English language, education and civil society. Last year we reached over 80 million people directly and 791 million people overall including online, broadcasts and publications. Founded in 1934, we are a UK charity governed by Royal Charter and a UK public body.

www.britishcouncil.az